

İqtisadiyyat Komitəsi

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 07.05.1993-cü il tarixli, 824 sayılı sərəncamı ilə 1920-ci ildən fəaliyyət göstərən Bakı Şəhər Plan Komissiyasının bazasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İqtisadiyyat Komitəsi yaradılmışdır.

Hal-hazırda Komitədə 16 əməkdaş və müxtəlif sahələrlə əlaqəli şəkildə fəaliyyət göstərən 3 sektor mövcuddur.

Bakı Şəhər İqtisadiyyat Komitəsi Bakı şəhərində ümumilikdə iqtisadiyyatın idarə edilməsi işinə rəhbərlik edən, Azərbaycan Respublikasının qanunvericiliyi və "Yerli İcra hakimiyyətləri haqqında" Əsasnaməyə müvafiq olaraq iqtisadiyyat sahəsində Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmiş funksiyaları həyata keçirən dövlət idarəetmə orqanı olaraq, aşağıdakı məsələlərlə məşğul olur:

1. Şəhərin sosial-iqtisadi inkişafını elmi cəhətdən əsaslandırılmış və qabaqcıl təcrübəyə arxalanan istiqamətlərini, forma və metodlarını işləyib hazırlamaq və təhlil etmək.
2. Mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və sahələrinin nəzarət zərfi dövlətə məxsus olan sahəmdar cəmiyyətlərin Bakı Şəhərində fəaliyyət yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə Şəhərin sosial-iqtisadi vəziyyətini təhlil etmək, inkişaf meyllərini müəyyənləşdirilməsi, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılmasına dair təkliflərin hazırlanması və aidiyyət orqanlara təqdim edilməsi.
3. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqram və konsepsiyalarının, strateji yol xəritələrinin, Azərbaycan respublikası Prezidentinin fərman və Sərəncamlarının, Bakı Şəhərinin iqtisadi və sosial proqramlarının hazırlanmasına dair təkliflərin hazırlanması, Bakı şəhərində onların icrası ilə bağlı vəziyyətə dair müvafiq orqanlara dövrü hesabatların verilməsi.
4. Bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi.
5. Şəhərdə iqtisadi münasibətlərin yenidən qurulması proseslərinin idarə edilməsi.
6. Şəhərin sosial-iqtisadi inkişafının proqnozlaşdırılması və vahid tarif (qiymət) siyasətinin həyata keçirilməsində müvafiq dövlət orqanları ilə birgə əməkdaşlıq etmək.
7. Sənaye, sosial-mədəni, nəqliyyat, kommunal və tikinti müəssisələrinin fəaliyyətinin təhlili.

8. Əmək ehtiyatlarından məqsədyönlü istifadə edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatların xərclər smetasının təhlili, əsaslı tikinti və təmir üzrə titul siyahılarının təsdiq edilməsi.
9. Müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların fəaliyyətinin təhlili və onların fəaliyyətində inhisarçı təzahürlərin aradan qaldırılması sahəsində stimullaşdırma sisteminin işlənilib hazırlanması və tətbiq edilməsi, şəhər əhalisinin sosial müdafiəsini təmin edən şəraitin yaradılması.
10. Şəhər təsərrüfatının inkişafı və səmərəliliyinin artırılması, iqtisadi islahatların keçirilməsi ilə əlaqədar olaraq, şəhər və rayon icra hakimiyyətlərinin digər idarə və şöbələrinə ayrı-ayrı mövcud problemlərin aradan qaldırılması və bu barədə təkliflərin hazırlanması üzrə birgə əməkdaşlıq.
11. Şəhərin idarə, təşkilat və müəssisələrində Komitənin səlahiyyəti daxilində yerində təhlillərin aparılması və nəticələrinin araşdırılıb, çatışmamazlıqlar barədə yerində təkliflərin verilməsi.
12. Şəhərin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti-mühafizə tədbirlərinin maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanması ilə bağlı qarşılıqlı fəaliyyəti əlaqələndirmək və müvafiq təkliflər vermək.
13. Qanunvericiliklə müəyyən edilmiş və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının göstərişlərinə uyğun olaraq iqtisadiyyat, maliyyə və ətraf mühitin mühafizəsi sahəsində digər işlərin həyata keçirilməsi.

Bakı Şəhər İqtisadiyyat Komitəsinin strukturu

№	Soyadı, adı, atasının adı	Vəzifəsi	Əlaqə telefonu
1.	Yunusov Eldar Əli oğlu	sədr	492-94-94
2.	Mehdiyev Teymur Nizami oğlu	Şəhər təsərrüfatının və iqtisadi strukturların fəaliyyətinin təhlili və nəzarət sektorun müdiri	492-06-32
3.	Mehdiyeva Tamilla Teymur qızı	Əsaslı təmir və tikinti sektorunun müdiri	492-63-90
4.	Hüseynova Anna İvanovna	Ərazi iqtisadi strukturları ilə əlaqə və sənaye sektorun müdiri	492-65-67
5.	Quliyev Ağababa Oqtay oğlu	Baş mühasib	492-57-23
6.	Xəlilova Nuray İsmayıl qızı	Ümumi sektor	492-73-48

Ünvan: AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18,
Telefon/faks: (012) 566-83-71
(Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında yerləşir)